

TƏSVİRİ

[Tea Leaves İnoksan Machine](#) əsasən çay yarpağı büküm iş üçün istifadə olunur. Bükmə maşınının funksiyası fərqli çay yarpaqları üçün fərqlidir.

Çay ilə təmasda olan yayma maşınının hissələri çayın təmiz və gigiyenik olmasını təmin etmək üçün paslanmayan poladdan hazırlanmışdır.

Dəstək hissəsi, maşının düzgün işləməsini təmin etmək üçün güclü yüklənmə qabiliyyətinə malik yüksək dayanıqlı ərintili poladdan hazırlanmışdır.

Həssas dizaynı polad çubuq, yarpaqlara zərər vermədən çubuğun formalaşması prosesində çay şəklini daha da sıxlaşdırmağa bilər. Yüksək keyfiyyətli çay üçün əsas avadanlıqlardan biridir.


Mis yayma çubuqları və mis haddələmə maşını təmin edə bilərik, ehtiyacınız olarsa bizimlə əlaqə saxlayın.

AVANTAJI

1. Disk, diş çubuğu, lülək və qapaq paslanmayan poladdan hazırlanmışdır;
2. Tək qollu təzyiq qaldırma, istifadəsi asan və yığcam;
3. Kürək və kova bucağının peşəkar dizaynı çayın formalaşma sürətini daha sürətli edir;
4. Purlinlərin hündürlüyü dizaynı birdəfəlik qalıbdan əmələ gəlir ki, zolaqların hündürlüyü və bucağı vahid olsun, çay zolaqları daha yığcam və gözəldir.

PATLAYAN GÖRÜNÜŞ

力. 105820033767



Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

..	Eninə qol	..	Dəstək sütunu
..	Barel örtüyü	..	Yuvarlanan disk
..	Paslanmayan poladdan baraban	..	Əl çarxı
..	Krank	..	Dəstək çərçivəsi
..	Transmissiya qutusu	..	Çay boşaltma qolu
..	Transmissiya kəməri	..	Çay çıxışı
..	Sürücü motor	..	Dəstək ayağı

TƏTBİQ

Çay yarpaqları yoğurma maşını qara / yaşıl / oolong / ağ / tünd / bitki çayı emal etmək üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	İş vaxtı
Qara çay	30-90 dəqiqə
Yaşıl çay	4-6 dəqiqə
Oolong Çayı	4-6 dəqiqə
Bitki mənşəli çay	4-6 dəqiqə

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

TƏSVİRİ

[Çay Yoğurma Avadanlıqlarının](#) texniki siyahısı:

Model		DL-6CRT-25
Ölçü		720 * 640 * 945 mm
Giriş gərginlikli		220V / 50Hz
Çay diskinin diametri		485 mm
Barrel diametri		250 mm
Barel hündürlüyü		180 mm
Uyğun motor	Güc	0,37 kVt
	Sürət	1400 RPM
	Nominal gərginlik	220 V
Barrel sürəti		42 RPM
Ağırlıq		70 kq
Maksimum vaxt tutumu		3 kq / vaxt
Yaşıl çay tutumu		3-30 kq / saat
Qara çay tutumu		3-6 kq / saat

Bütün [çay yoğurucuların spesifikasiyası](#) .

Model	Barel Çapı	Barel Hündürlüyü	Tutum
6CRT-25	25 sm	18 sm	3 kq / partiya
6CRT-30	30 sm	21 sm	5 kq / partiya
6CRT-35	35 sm	26 sm	8 kq / partiya
6CRT-40	40 sm	25 sm	11 kq / partiya
6CRT-45	45 sm	28 sm	15 kq / partiya
6CRT-50	50 sm	28 sm	20 kq / partiya
6CRT-55	55 sm	40 sm	35 kq / partiya
6CRT-65	65 sm	48 sm	60 kq / partiya

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

Ətraflı məlumat



DL-6CRT-25 çay yayma maşını tamburunun diametri 25 sm, hündürlüyü 18 sm, hər partiyaya təxminən 3 kq çəkə bilər, yaşıl çay emalı üçün tutum saatda 3-30 kq, qara çay emalı üçün tutum saatda 3-6 kq-dır.



Yuvarlanan barel, yuvarlanan disk və yayma çubuğu hamısı gigiyenik və ekoloji cəhətdən təmiz paslanmayan poladdan hazırlanmışdır.



Yuvarlanan disk və yuvarlanan çubuğun meyl açısının bənzərsiz dizaynı, digər şirkətlərlə müqayisədə sürət 30% artır.



Kiçik və orta yayma maşınının qapağının bənzərsiz dizaynı, zolaq tipli çayın nisbətini artırmaq üçün döndərilə bilər.

FOTOLAR



力. 11558202

Tea Rolling Machine DL-6CRT-25

Voltage: 220V 50HZ

Power: 0.37 kw

Barrel Diameter: 25 cm

Barrel Height: 18 cm

For All Kind Tea

3 kg Per Batch

6-30 kg per hour

Stainless Steel Type



L:72cm W:64cm H:95cm

Website: delijx.com Email: info@delijx.com
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767









ƏLAQƏ

Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.



↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑



Quanzhou Deli Agroforestry Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : info@delijx.com

Web: www.delijx.com

Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓